



Şuşa Beynəlxalq Media Forumu KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir

Şuşada keçirilən Beynəlxalq Media Forumu həm Azərbaycanda, həm də xaricdə müxtəlif KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir.

Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universitetinin İnkişaf və Siyasət İnstitutunun tədqiqatlar və nəşrlər üzrə siyasətin təhlili departamentinin direktoru Damyan Krneviç Beynəlxalq Media Forumunun kuluarlarında "Trend"ə açıqlamasında bildirib ki, əminəm ki, Beynəlxalq Media Forumu təkcə gündəmdə olan müxtəlif global problemlərin müzakirəsi və həlli yollarının tapılması məqsədi daşımır, həm də Azərbaycanda və xaricdə müxtəlif KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir.

D.Krneviç qeyd edib ki, Qarabağ müharibəsi ilə bağlı faktlar, problemin tarixi dünya mətbuatında yetərinə işıqlandırılmayıb: "Prezident İlham Əliyevin siyasəti Azərbaycan mediasının dünya arenasına çıxmasına öz töhfəsini verir. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi kimi departamentlərin yaradılması onu göstərir ki, Azərbaycan problemi ciddi və hərtərəfli həll etməli, beynəlxalq media ilə əməkdaşlığı genişləndirməli olduğunu dərk edir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması rəsmi Bakının Azərbaycanı və onun media mühitini dünya miqyasında tanıtmaya istəyindən xəbər verir".

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə "Mediada global trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçirilib.

Tədbir çərçivəsində "Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar", "Media etikas: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mətbuatında Şuşa izi" və "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" adlı panel iclasları keçirilib.

Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmi şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak ediblər.